

İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin [2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının](#) 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “İnzibati xəta haqqında Protokol”un forması təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Yol hərəkəti qaydaları, *yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə* qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalərlə bağlı tərtib edilən inzibati xəta haqqında Protokol”un forması təsdiq edilsin (2 nömrəli əlavə).^[1]
- 2-1. “*Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar tərtib edilən inzibati xəta haqqında Elektron Protokol*”un forması təsdiq edilsin (2-1 nömrəli əlavə).^[2]
3. “*Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalərlə bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərar*”ın forması təsdiq edilsin (3 nömrəli əlavə).^[3]
- 3-1. “*Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərar*”ın forması təsdiq edilsin (3-1 nömrəli əlavə).^[4]
4. “İnzibati tənbeh vermə haqqında Qərar”ın forması təsdiq edilsin (4 nömrəli əlavə).
5. “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın forması təsdiq edilsin (5 nömrəli əlavə).
6. “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında Qərar”ın forması təsdiq edilsin (6 nömrəli əlavə).
7. “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Qərar”ın forması təsdiq edilsin (7 nömrəli əlavə).
8. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə Qərardad”ın forması təsdiq edilsin (8 nömrəli əlavə).
9. “Nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən Sənəd”in forması təsdiq edilsin (9 nömrəli əlavə).
10. *Bu Qərar*da dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “*İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə*”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.^[5]

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 18 noyabr 2016-cı il
466

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

1 nömrəli əlavə

İnzibati xəta haqqında

Protokol

“ _____ ” _____ 20 __ il

_____ (Protokolun tərtib edildiyi yer)

_____ (Protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

_____ barəsində

(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin soyadı, adı, atasının adı, vəzifəli şəxs kimi məsuliyyətə cəlb edildikdə vəzifəsi, vətəndaşlığı, doğulduğu tarix, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, *vətəndaşın fərdi identifikasiya nömrəsi*, hüquqi şəxsin adı, təşkilati-hüquqi forması,

hüquqi ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi)^[6]

müəyyən edildi:

_____ (inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti)

Nəticədə _____ tərəfindən

(inzibati xətanı törədən fiziki şəxsin adı, atasının adı
və soyadı, hüquqi şəxsin adı)

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

Bu fakt _____

(müəyyən edilmiş sübutlar)

_____ ilə təsdiq edilir.

(olduğu halda, şahidlərin və zərər çəkmiş fiziki şəxslərin adı, atasının adı, soyadı, onların yaşadığı yerin ünvanı və izahatın məzmunu, hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi)

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan _____

(fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) soyadı, adı, atasının adı)

izahatında bildirdi ki, _____

(izahatın məzmunu)

İnzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitədən istifadə olunmuşdursa, onun:

_____ , _____ , _____ , _____ ,

(göstəricisi) (tipi) (markası) (modeli)

(yerləşdiyi yer) (son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt)

(dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, tarix) (növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt)

İnzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər _____

İnzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar _____

İmzalar:

1. _____
(Protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

2. _____
(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) soyadı, adı, atasının adı)

3. _____
(şahidin soyadı, adı, atasının adı)

4. _____
(şahidin soyadı, adı, atasının adı)

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə (hüquqi şəxsin nümayəndəsinə), habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edildi.

İmzalar:

1. _____
(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) soyadı, adı, atasının adı)

2. _____
(iş üzrə icraatda statusu göstərməklə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçısının soyadı, adı, atasının adı)

Qeyd. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs (hüquqi şəxsin nümayəndəsi) Protokolu imzalamaqdan imtina etdikdə, bu barədə Protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) izahatlar və Protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə Protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri Protokola əlavə olunur.

Qoşma _____

(Protokola əlavə olunan sənədlərin adı və vərəqlərin sayı)

Protokolun surətini 20 ___ il “ ___ ” _____ tarixində aldım:

İmza _____
(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) soyadı, adı, atasının adı)

və ya Protokolun surəti 20 ____ il “ ____ ” _____ tarixli _____ nömrəli

məktubla _____ ünvanına göndərilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

2 nömrəli əlavə

Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalara bağlı tərtib edilən inzibati xəta haqqında Protokol ^[7]

Tərtib edildiyi yer _____ “ ____ ” _____ 20 ____ il
Mən, _____
(Protokolu tərtib edən şəxsin vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı)

20 ____ il “ ____ ” _____ tarixində, saat _____
zamanı _____ markalı, _____ (yol hərəkətinə nəzarət və s.)
vasitəsini _____ dövlət qeydiyyat nişanlı nəqliyyat
(hansı hüquqi əsasla) _____ idarə edən

_____ ildə _____ anadan olmuş, _____
(gün, ay, il) (doğulduğu yer) (vətəndaşlığı, fərdi identifikasiya nömrəsi)
hazırda _____
(yaşayış yeri, əlaqə telefonu)

ünvanda yaşayan, _____
(inzibati xətanı törədən fiziki şəxsin soyadı, adı, atasının adı)

_____ (hüquqi şəxsin adı, təşkilati hüquqi forması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi)
_____ tərəfindən

_____ (inzibati xətanın mahiyyəti)

Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsinin _____
maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xəta (xətalara) törədilmişdir.
İnzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə:

_____, _____, _____, _____,
(göstəricisi) (tipi) (markası) (modeli)
_____, _____
(yerləşdiyi yer) (son dəfə müqayisəli dövlət
yoxlamasından keçdiyi vaxt)
_____, _____
(dövlət yoxlamasından keçdiyini təsdiq
edən sənədin nömrəsi, tarix) (növbəti dövlət yoxlamasının keçirilməsi
olduğu vaxt)

İnzibati xəta(xətalara) şahidlər (olduğu halda): _____

(soyadı, adı, atasının adı, doğum tarixi, yaşadığı ünvan, əlaqə telefonu)

_____ iştirakı ilə aşkar olunmuşdur.

Xəta nəticəsində _____ ünvanında yaşayan
(yaşayış yeri, əlaqə telefonu)

_____ il təvəllüdü _____ oğluna (qızına)
(soyadı, adı, atasının adı)

_____ (şəxsin sağlamlığına yüngül zərər vurulması və maddi zərər yetirilməsi halları barədə)

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə (hüquqi şəxsin nümayəndəsinə), habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarna Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr izah edildi.

İmzalar:

1. _____
(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) soyadı, adı, atasının adı)

2. _____
(icraatın digər iştirakçılarının soyadı, adı, atasının adı)

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan _____ izahatı və ya vəsatəti:

(fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) soyadı, adı, atasının adı, imzası)

Törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi nəzərdə tutulduğundan

_____ (seriyası) _____ (nömrəsi)
sürücülük vəsiqəsi götürülür və həmin şəxsə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən _____ sənəd
(seriyası) (nömrəsi)

verilir. _____
(şəxsin soyadı, adı, atasının adı, imzası)

(nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırıldığı halda bunun səbəbi)

İnzibati xəta haqqında iş üzrə zəruri olan digər məlumatlar

Protokolun surətini aldım: _____
(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, yaxud onun qanuni nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin və s. soyadı, adı, atasının adı, imzası)

İmzalar:

1. _____
(Protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

2. _____
(şahidin soyadı, adı, atasının adı)

3. _____
(şahidin soyadı, adı, atasının adı)

Qeyd. İnzibati xəta haqqında protokol piyadalar və yol hərəkətinin başqa iştirakçıları, habelə sürücü olmayan digər şəxslər barəsində tərtib edildikdə nəqliyyat vasitəsinə dair məlumatlar qeyd edilmir.

*Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2022-ci il 26 fevral tarixli 56
nömrəli Qərarı ilə
təsdiq edilmişdir.*

2-1 nömrəli əlavə

Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar tərtib edilən inzibati xəta haqqında

Elektron Protokol

“ _____ ” _____ 20__ il

(Protokolun tərtib edildiyi tarix və vaxt)

(Protokolu tərtib etmək səlahiyyəti olan orqanın (qurumun) adı)

(Protokolu tərtib etmək üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı)

müəyyən edildi:

(inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar)

Nəticədə _____ tərəfindən
(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan

hüquqi şəxsin adı, VÖEN-i və hüquqi ünvanı və vəzifəli şəxsin soyadı, adı, atasının adı,
vəzifəsi, FN-i və yaşadığı ünvan)

Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin _____ maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

Törədilmiş xətaya görə _____ manat məbləğində, vəzifəli şəxslər barəsində isə _____ manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən inzibati xəta haqqında Elektron Protokol tərtib edildikdə, inzibati cərimənin məbləği həmin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan həmin Məcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşığı həddində müəyyən olunur.

Barəsində inzibati xəta haqqında Elektron Protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi inzibati cəriməni həmin Protokol ona Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin Protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında Elektron Qərar hesab edilir. Qeyd olunan müddətdə cəriməni ödəmədikdə həmin Protokol baxılması üçün 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə göndərilir.

İmza _____
(Protokolu təsdiq edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, elektron imzası)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

3 nömrəli əlavə

Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalərlə bağlı çıxarılan inzibati tənbeh vermə haqqında

Elektron Qərar^[8]

Qərarın çıxarıldığı yer _____ “ _____ ” _____ 20__ il

(tipi)

(markası)

(modeli)

(yerləşdiyi yer)

(son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt) (dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi)

_____. İnzibati xətanın aşkar edilməsində istifadə

(növbəti dövlət yoxlamasının keçirilməli olduğu
vaxt)

olunan xüsusi texniki vasitənin məlumatına əsasən

miyyəən edildi:

(inzibati xətanın törədildiyi yer, tarix və vaxt)

_____ markalı _____ dövlət qeydiyyat nişanlı nəqliyyat
vasitəsinin istifadəçisi

(barəsində qərar çıxarılan fiziki şəxsin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu tarix,

şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, vətəndaşın fərdi identifikasiya nömrəsi, elektron ünvan
(olduğu halda)

_____ tərəfindən

(xətanın mahiyyəti)

Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____
maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir (inzibati xəta hadisəsinin
baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto
və ya video materiallar əlavə olunur).

Qərara alınır:

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____
maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə

(barəsində qərar çıxarılan fiziki şəxsin soyadı, adı və atasının adı)

barəsində _____ manat məbləğində inzibati cərimə növündə
tənbeh tətbiq edilsin.

İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən yalnız bank, poçt, plastik
kart və ya internet, o cümlədən "ASAN ödəniş" sistemi vasitəsilə ödənilir.

Barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış şəxs inzibati
xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya
istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun
sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda,
həmin qərardan Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin 126.1-ci
maddəsinə uyğun olaraq 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə)
və ya məhkəməyə şikayət verə, habelə xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin
kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər.

İnzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq
edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü
müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad
edilir.

İmza _____
(qərarı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, elektron imzası)

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2022-ci il 26 fevral tarixli 56
nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

3-1 nömrəli əlavə

Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında

Elektron Qərar

“ ” 20 il

(Qərarın çıxarıldığı tarix və vaxt)

(Qərar qəbul etmək səlahiyyəti olan orqanın (qurumun) adı)

(Qərarı çıxarmaq üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı)

müəyyən edildi:

(inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar)

Nəticədə _____ tərəfindən

(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və

ya vəzifəli şəxsin soyadı, adı, atasının adı, FİN-i və yaşadığı ünvan, vəzifəli şəxsə

münasibətdə habelə vəzifəsi)

Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin _____ maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

qərara alınır:

Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin _____ maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə

(barəsində qərar çıxarılan fiziki və ya vəzifəli şəxsin soyadı, adı və atasının adı)

barəsində _____ manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin.

Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında Elektron Qərar çıxarıldıqda inzibati cərimənin məbləği həmin inzibati xəta görə məsuliyyət nəzərdə tutan həmin Məcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşığı həddində müəyyən olunur.

İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir.

Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında Elektron Qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs Qərarla razılaşmadığı hallarda həmin Qərar ona Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət “ASAN ödəniş” sistemi vasitəsilə və ya şəxsən verilib, yaxud poçt vasitəsilə göndərilə bilər.

İmza _____

(Qərarı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, elektron imzası)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

4 nömrəli əlavə

İnzibati tənbeh vermə haqqında

QƏRAR

“ ” 20 il

(Qərarın qəbul edildiyi yer)

(Qərarı qəbul edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi)

_____ barəsində
(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin soyadı, adı, atasının adı, vəzifəli şəxs kimi məsuliyyətə cəlb edildikdə vəzifəsi, vətəndaşlığı, doğulduğu tarix, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, *vətəndaşın fərdi identifikasiya nömrəsi*)

tərtib edilmiş 20_____ il “_____” _____ tarixli _____ nömrəli protokola /prokurorun qərarına (lazım olmayanın üstündən xətt çəkilir) və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq

müəyyən edildi:

_____ (işə baxılarkən müəyyən edilmiş hallar)

Nəticədə _____ tərəfindən
(inzibati xətanı törədən fiziki şəxsin soyadı, adı və atasının adı)

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsi rəhbər tutularaq

qərara alınır:

_____ (inzibati xətanı törədən fiziki şəxsin soyadı, adı və atasının adı)

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində _____ tənbeh

(inzibati tənbeh haqqında məlumat)
növü tətbiiq edilsin.

Törədilmiş inzibati xəta nəticəsində vurulan əmlak zərəri (ödənilməsi barədə mübahisə olmadıqda) _____

(zərərin nədən ibarət olduğu, kimin hesabına və kimə ödənildiyi göstərilməlidir)

İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş

_____ (əşyalar və sənədlər barədə məlumatlar)

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsinə əsasən

_____ (hansı qərarın qəbul edildiyi göstərilməlidir)

İnzibati xəta haqqında iş üzrə məsrəflər _____

(hansı məbləğlərdən ibarət olduğu və kimin hesabına ödənildiyi göstərilməlidir)

Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə və zərər çəkmiş şəxsə verilir.

Qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində (yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalərin törədilməsinə görə inzibati tənbeh tətbiiq etmə haqqında qərardan Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 126.1-ci maddəsinə uyğun olaraq iyirmi gün müddətində) inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. [\[9\]](#)

İmza _____
(Qərarı qəbul edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

M.Y.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

5 nömrəli əlavə

İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında

QƏRAR

“ _____ ” _____ 20 ____ il _____

(Qərarın qəbul edildiyi yer)

(Qərarı qəbul edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi)

_____ barəsində
(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin soyadı, adı, atasının adı, vəzifəli şəxs kimi məsuliyyətə cəlb edildikdə vəzifəsi, vətəndaşlığı, doğulduğu tarix, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, *vətəndaşın fərdi identifikasiya nömrəsi*) [\[10\]](#)

tərtib edilmiş 20__ il “ _____ ” _____ tarixli _____ nömrəli protokola /prokurorun qərarına (lazım olmayanın üstündən xətt çəkilir) və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq

müəyyən edildi:

(işə baxılarkən müəyyən edilmiş hallar)

Nəticədə _____ tərəfindən
(inzibati xətanı törədən fiziki şəxsin soyadı, adı və atasının adı)

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsi rəhbər tutularaq

qərara alınır:

(inzibati xətanı törədən fiziki şəxsin soyadı, adı və atasının adı)

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, _____ məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilsin və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün _____ gün müddət müəyyən olunsun. Bu müddətdə hüquqpozma aradan qaldırılsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarla nəzərdə tutulan cərimə ödənilməlidir.

İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş

(əşyalar və sənədlər barədə məlumatlar)

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsində əsasən _____

(hansı qərarın qəbul edildiyi göstərilməlidir)

Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə və zərər çəkmiş şəxsə verilir.

Qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. [\[11\]](#)

İmza _____

(Qərarı qəbul edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

M.Y.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

6 nömrəli əlavə

İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında

QƏRAR

“ _____ ” _____ 20 ____ il

(Qərarın qəbul edildiyi yer)

(Qərarı qəbul edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi)

_____ barəsində

(müəyyən olunduğu halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin soyadı, adı, atasının adı, vəzifəli şəxs kimi məsuliyyətə cəlb edildikdə vəzifəsi, vətəndaşlığı, doğulduğu tarix, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, *vətəndaşın fərdi identifikasiya nömrəsi*, hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi)

tərtib edilmiş 20 ____ il “ _____ ” _____ tarixli _____ nömrəli protokola /prokurorun qərarına (lazım olmayanın üstündən xətt çəkilir) və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq

müəyyən edildi:

(işə baxılarkən müəyyən edilmiş hallar)

_____ barəsində

(inzibati xətanı törədən fiziki şəxsin soyadı, adı və atasının adı, hüquqi şəxsin adı)

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsinə uyğun olaraq başlanılmış iş üzrə icraat _____ əsasən dayandırılmalıdır.

(iş üzrə icraatın dayandırılmasına əsas olan hal)

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsi rəhbər tutularaq

qərara alınır:

_____ barəsində

(inzibati xətanı törədən fiziki şəxsin soyadı, adı və atasının adı, hüquqi şəxsin adı)

aparılan inzibati xəta haqqında iş üzrə icraat dayandırılınsın.

İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş

(əşyalar və sənədlər barədə məlumatlar)

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsinə əsasən

(hansı qərarın qəbul edildiyi göstərilməlidir)

Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə, 48 saat ərzində isə müvafiq prokurora verilir (göndərilir).

Qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ~~(yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxs həmin Məcəllənin 125.2.2-ci və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən~~

~~olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində~~ inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər.

İmza _____
(Qərarı qəbul edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

M.Y.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

7 nömrəli əlavə

**İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında
QƏRAR**

“ _____ ” _____ 20 ____ il _____
(Qərarın qəbul edildiyi yer)

(Qərarı qəbul edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi)

barəsində
(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin soyadı, adı, atasının adı, vəzifəli şəxs kimi məsuliyyətə cəlb edildikdə vəzifəsi, vətəndaşlığı, doğulduğu tarix, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, *vətəndaşın fərdi identifikasiya nömrəsi*, hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi)

tərtib edilmiş 20 ____ il “ _____ ” _____ tarixli _____ nömrəli protokola /prokurorun qərarına (lazım olmayanın üstündən xətt çəkilir) və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq

müəyyən edildi:

(işə baxılarkən müəyyən edilmiş hallar)

Nəticədə _____ barəsində
(inzibati xətanı törədən fiziki şəxsin soyadı, adı və atasının adı, hüquqi şəxsin adı)

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır.

Lakin _____ barəsində
(inzibati xətanı törədən fiziki şəxsin soyadı, adı və atasının adı, hüquqi şəxsin adı)

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsi üzrə başlanılmış iş üzrə icraata _____ əsasən
(iş üzrə icraata xitam verilməsinə əsas olan hal)

xitam verilməlidir.

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsi (maddələri) rəhbər tutularaq

qərara alınır:

(inzibati xətanı törədən fiziki şəxsin soyadı, adı və atasının adı, hüquqi şəxsin adı)

başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş

(əşyalar və sənədlər barədə məlumatlar)

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsinə əsasən _____

(hansı qərarın qəbul edildiyi göstərməlidir)

İnzibati xəta haqqında iş üzrə məsrəflər _____

(hansı məbləğlərdən ibarət olduğu və kimin hesabına ödəndiyi göstərməlidir)

Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir.

Qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ~~(yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxs həmin Məcəllənin 125.2.2-ci və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində)~~ inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. [\[12\]](#)

İmza _____

(Qərarı qəbul edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

M.Y.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

8 nömrəli əlavə

İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə

QƏRARDAD

“ _____ ” _____ 20____ il _____
(Qəraradın tərtib edildiyi yer)

(Qəraradı qəbul edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi)

barəsində
(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin soyadı, adı, atasının adı, vəzifəli şəxsin kimi məsuliyyətə cəlb edildikdə vəzifəsi, vətəndaşlığı, doğulduğu tarix, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi)

tərtib edilmiş 20____ il “_____” _____ tarixli _____ nömrəli protokola /prokurorun qərarına (lazım olmayanın üstündən xətt çəkilir) və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq

müəyyən edildi:

(işə baxılmanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmamasını əsaslandıran hallar)

Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin _____ maddəsi rəhbər tutularaq

qərara alınır:

barəsində
(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin soyadı, adı və atasının adı, hüquqi şəxsin adı)

tərtib olunmuş inzibati xəta haqqında protokol/prokurorun qərarı (lazım olmayanın üstündən xətt çəkilir) və digər materiallar baxılması üçün aidiyyəti üzrə

göndərsin.
(işin göndərildiyi orqanın adı, vəzifəli şəxsin soyadı, adı, atasının adı, vəzifəsi)

İmza _____
(Qəraradı qəbul edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

M.Y.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

9 nömrəli əlavə

Nəqliyyat vasitəsinə müvəqqəti idarə etmək hüququ verən

Sənəd

Törədilmiş inzibati xəyata görə nəqliyyat vasitəsinə idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi nəzərdə tutulduğundan sürücülük vəsiqəsi götürülür və

(seriyası) (nömrəsi)

nəqliyyat vasitəsinə müvəqqəti idarə

(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin soyadı, adı, atasının adı)

etmək hüququ verən sənəd verilir.

Etibarlılıq müddəti “ ” 201 ilədək.

Verilmə tarixi “ ” 201 il.

İmza (Protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin 94.2-ci maddəsinin tələbinə əsasən nəqliyyat vasitəsinə müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədəolma müddəti “ ” 201 ilədək uzadılır.

İmza (vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

“ ” 201 il.

M.Y.

~~Qeyd. Bu Protokol, Qərar və Qərardad formalarında dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.~~

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

- [3 iyun 2019-cu il tarixli 253 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 iyun 2019-cu il, 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 6, maddə 1142)
- [8 oktyabr 2021-ci il tarixli 301 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 oktyabr 2021-ci il, 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 10, maddə 1170)
- [26 fevral 2022-ci il tarixli 56 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, 2, maddə 180)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

^[1] [8 oktyabr 2021-ci il tarixli 301 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 oktyabr 2021-ci il, 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 10, maddə 1170) ilə 2-ci hissədə “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə” sözləri ilə əvəz edilmişdir.

^[2] [26 fevral 2022-ci il tarixli 56 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, 2, maddə 180) ilə yeni məzmununda 2-1-ci hissə əlavə edilmişdir.

^[3] [3 iyun 2019-cu il tarixli 253 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 iyun 2019-cu il, 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 6, maddə 1142) ilə 3-cü hissədə “İnzibati xəta haqqında Elektron Protokol”un” sözləri “İnzibati tənbeh vermə haqqında Elektron Qərar”ın” sözləri ilə əvəz edilmişdir.

[26 fevral 2022-ci il tarixli 56 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, 2, maddə 180) ilə 3-cü hissədə “İnzibati” sözü “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalərlə bağlı çıxarılan inzibati” sözləri ilə əvəz edilmişdir.

[4] [26 fevral 2022-ci il tarixli 56 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, 2, maddə 180) ilə yeni məzmununda 3-1-ci hissə əlavə edilmişdir.

[5] [8 oktyabr 2021-ci il tarixli 301 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 oktyabr 2021-ci il, 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 10, maddə 1170) ilə yeni məzmununda 10-cu hissə əlavə edilmişdir və “Qeyd” ləğv edilmişdir.

[6] [3 iyun 2019-cu il tarixli 253 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 iyun 2019-cu il, 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 6, maddə 1142) ilə “İnzibati xəta haqqında Protokol”un mətninə “seriyası və nömrəsi,” sözlərindən sonra “vətəndaşın fərdi identifikasiya nömrəsi,” sözləri əlavə edilmişdir.

[7] [8 oktyabr 2021-ci il tarixli 301 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 oktyabr 2021-ci il, 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 10, maddə 1170) ilə “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalara bağlı tərtib edilən inzibati xəta haqqında Protokol”un adında “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə” sözləri ilə əvəz edilmişdir.

[8] [3 iyun 2019-cu il tarixli 253 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 iyun 2019-cu il, 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 6, maddə 1142) ilə “İnzibati xəta haqqında Elektron Protokol” yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

**İnzibati xəta haqqında
Elektron Protokol**

Tərtib edildiyi yer _____ “_____” _____ 20____ il

(tipi) _____ (markası) _____ (modeli)

(son dəfə müqayisəli dövlət _____ (dövlət yoxlamasından keçdiyini təsdiq edən
yoxlamasından keçdiyi vaxt) _____ sənədin nömrəsi, tarixi)

_____ inzibati xətanın aşkar edilməsində istifadə
(növbəti dövlət yoxlamasının
keçirilməli olduğu vaxt)

_____ olan xüsusi texniki vasitənin məlumatına əsasən

-
müəyyən edildi:
-

(inzibati xətanın törədildiyi yer, tarix və vaxt)

_____ markalı _____ dövlət qeydiyyat nişanlı
nəqliyyat vasitəsinin istifadəçisi _____
(barəsində inzibati xəta haqqında iş üzrə icraat _____

_____ aparılan fiziki şəxsin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu tarix, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi,
_____ hüquqi şəxsin adı,
_____ tərəfindən
_____ təşkilati hüquqi forması, hüquqi ünvanı və vergi ödəyicisinin cəmləndirmə nömrəsi)

(xətanın mahiyyəti)

Noticədə Azərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsinin _____ maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir (inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə ilə çəkilmiş foto və ya video materiallar əlavə olunur).
Törədilmiş xətaya görə _____ mənat məbləğində cərimə nəzərdə tutulur.
İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən yalnız bank, poçt, plastik kart və ya internet, o cümlədən “ASAN ödəniş” sistemi vasitəsilə ödənilir.
Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Azərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsinin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən protokolla razılaşmadığı hallarda səlahiyyətli orqana vəsatətə müraciət edə bilər. Vəsətət şəxsin verilməsinə və ya poçt, yaxud internet vasitəsilə göndərilməsinə qədər qeyd olunan müddətdə vəsatət verilmədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şəxsin, poçt və ya internet vasitəsilə şikayət verilə bilər.
İnzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarın dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir.
İmza _____
(Protokolu təsdiq edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, elektron imzası)

[9] [26 fevral 2022-ci il tarixli 56 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, 2, maddə 180) ilə 3 nömrəli əlavə - “İnzibati tənbeh vermə haqqında Elektron Qərar”ın adında “İnzibati” sözü “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalara bağlı çıxarılan inzibati” sözləri ilə əvəz edilmişdir.

[10] [8 oktyabr 2021-ci il tarixli 301 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 oktyabr 2021-ci il, 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 10, maddə 1170) ilə “İnzibati tənbeh vermə haqqında Qərar”ın mətnində “57-ci maddəsində” sözləri “57.1-57.5-ci maddələrində” sözləri ilə əvəz edilmişdir və həmin mətnə “on gün müddətində” sözlərindən sonra “(yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərardan Azərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsinin 126.1-ci maddəsinə uyğun olaraq iyirmi gün müddətində)” sözləri əlavə edilmişdir.

[11] [3 iyun 2019-cu il tarixli 253 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 iyun 2019-cu il, 122) ilə 4 nömrəli əlavə - “İnzibati tənbeh vermə haqqında Qərar”ın və 5 nömrəli əlavə - “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın

mətnlərinə “seriyası və nömrəsi” sözlərindən sonra “, **vətəndaşın fərdi identifikasiya nömrəsi**” sözləri əlavə edilmişdir.

[\[11\]](#) [8 oktyabr 2021-ci il tarixli 301 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 oktyabr 2021-ci il, 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 10, maddə 1170) ilə “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın mətnində “57-ci maddəsində” sözləri “57.1-57.5-ci maddələrində” sözləri ilə əvəz edilmişdir.

[\[12\]](#) [3 iyun 2019-cu il tarixli 253 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 iyun 2019-cu il, 122) ilə 6 nömrəli əlavə - “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında Qərar”ın və 7 nömrəli əlavə - “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Qərar”ın mətnlərinə “seriyası və nömrəsi,” sözlərindən sonra “**vətəndaşın fərdi identifikasiya nömrəsi,**” sözləri, “**on gün müddətində**” sözlərindən sonra “(yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxs həmin Məcəllənin 125.2.2-ci və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində)” sözləri əlavə edilmişdir.

[8 oktyabr 2021-ci il tarixli 301 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 oktyabr 2021-ci il, 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 10, maddə 1170) ilə “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Qərar”ın mətnlərində “57-ci maddəsində” sözləri “57.1-57.5-ci maddələrində” sözləri ilə əvəz edilmişdir və həmin mətnlərdən “(yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxs həmin Məcəllənin 125.2.2-ci və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində)” sözləri çıxarılmışdır.